

# Körpə balalara qış sövgəti



## QIŞ TƏBİBDİ

Yaxın gəlin, uşaqlar,  
Sizə şer yazıram.  
Saçları ağ təbib var,  
Ondan bir sərr açıram.

Görürsünüz bir necə  
Soyuq keçir havalar?  
Xəstələrə heç cürə  
Kömək etmir davalar.

Körpələr zökəm olub,  
Öskürür, asqırırlar.  
Rəngləri gül tek solub,  
Gizlicə hıçqırırlar.

Çaşdırıb quru hava  
Nənə ilə babanı.  
Az qalır düşsün dava,  
Bu qışın qarı hanı?

Onlar yaxşı bilir ki,  
Dəndlərin əlacı var.  
Qış ən gözəl təbibdi,  
Dərmanıdır yağan qar.

## BULAQDA YAZDI

Qışın oğlan çağlığı,  
Hər yana ələnib qar.  
Ağaclarsa şaxtadan  
Sırsıra bağlayıblar.

Ancaq baxın bulağa,  
Qışı da o, yaz sanır.  
Bu soyuqda, sazaqda  
Gur suları buqlanır.

Bir ovuc iç suyundan,  
Görəcəksən ilqidi.  
Saf sularda dolaşan  
Qızıl pullu baliqdi.

Bu yamyaşıl otlara  
Bulaqotu deyirik.  
İsti lavaş, pendirlə,  
Dürmək tutub yeyirik.

Bura əziz yeridi,  
Suya gələn qızların,



Doğma ocağı olub  
Ördəklərin, qazların.

Qışın oğlan çağlığı,  
Hava yaman ayazdı.  
Bizim gözəl bulaqda,  
Uşaqlar, bahar, yazdı.

## DAĞLAR ÇİÇƏKLƏYİBDİR

Bağlar ağa büruncək,  
Babam sevinəcək deyir:  
- Bağlar çiçəkləyibdir.



Dağlar ağa bürünür,  
Babam niyə söyləmir:  
- Dağlar çiçəkləyibdir?

## ÇILLƏ GECƏSİ

Qonaq gəlmışık  
Biz babamgilə.  
Axi bu gecə  
Çillədi, çillə.

Saatlar anlar  
Çox keçəsidi.  
Bu gün ən uzun  
Qış gücəsidi,

Nənəm süfrəyə  
Gör nələr düzüb:  
Bal kimi armud,  
Və üzüm üzüb.

Bir-bir seçibdi  
Alma, heyvanı.  
Ətri bürüyüb  
Evi-eyvanı.

Küncüd qatıbdi,  
Qoza, badama.  
Çox ləzzət verir  
Dadı adama.

Babam saxlayıb  
Çillə qarpızı.

Çekisi bir put  
Olar ən azi.

Qarpızı kəsib  
Dilim eylədi.  
Bize paylayıb:  
- Yeyin, - söylədi.

Şeir söylədi  
Çilləyə dair.  
Axi babamız  
Şairdir, şair.

Mahnı oxuyub,  
Şeirlər dedik.  
Doşab qarışq  
Qovutdan yedik.

Şən səslənirdi  
Hamının səsi.  
Çox gözəl oldu  
Çillə gecəsi.

## ƏRİMİR

Qar yağanda bağçadan  
Qaçırıq evə bir-bir.  
Üstümüzə yağan qar,  
İsti duycaq əriyir.

Deyirəm ki, görəsən  
Bu nə sirdir, bu nə sərr.  
Babamın saçlarına  
Yağan qarlar ərimir.



## SOYUQDUR

Bir ayaq üstə duran,  
Bizim cil-cil toyuqdur.  
Baxın, neçə üşüyür,  
Axi hava soyuqdur.

## ULDUZLAR YERƏ YAĞIR

- Babacan, ay babacan,  
Nənəmi də tez çağır.  
Göydə olan ulduzlar  
Qar olub yerə yağır.



■ İbrahim Yusifoğlu

5 mart 2016

WWW.KASPI.AZ  
UŞAQ ƏDƏBİYYATI  
21